



ETİBAR EBİLOV

1970 -ci ildə atam Rəsul Rzaqın səri cildli, o vaxt üçün (elə indinin özündə də) çox nəfis tərtibatlı "Vaxt var iken" kitabı almışdı. O kitabı alandan iki-üç gün sonra, axşam, hava qaralandı, bütün ailəmizin öyləşdiyi iri stolun arxasında atam bizi - yəni ailə üzvlərimizə, həmin kitabdan, şəxsən mənim üçün çox kədərli olan şeirlər oxuyur:

ANA QAZ

Qazın yeddi balası vardi,
Qonaq gəldi,
Ev yiyəsi birini kəsdi,
Dedi:altısət qalar,bəsdir.
Gecə bala qaz,
Boynunda qıpırmızı lent,
Girdi ana qazın yuxusuna.

Dəli bir külək əsdi,
Bir bala düşdü su quyusuna.
Beşi qaldı.
Səhər ikisini qonşu satın aldı.
Qonşunun arvadı dedi:
-İti bıçaq götür, a kişi,
Yazığı incitmə,çığırma,
Ocağı gur qaladı,
Günortaya hazır oldu çığırma.

Ev yiyəsi bala qazın
birini də kəsdi.
Dedi: ikisi qalır,bəsdir,
İkiden birini tülükü apardı
Qaldı biri,
Onu da it boğdu diri-dir...

Günlər keçdi,
Hava dəyişdi,
Qaz yenə yumurtladı.
Bir, iki, beş.
Ev sahibi gözlədi
Ana qaz kürt düşün deyə.
Qaz bir gün sindirdi yumurtaları.
İqli ağını da, sarısını da,
Yandırıldı-yaxdı
Ev sahibini də, qarısını da.

Dedilər: mərdimazar,yaramaz!
Nankor qaz,nanocib qaz!
Yaxşı ki, adam dili bilmirdi qaz.
Yoxsa ki, soruşardı:
Niye nankor?
Yaramaz?

Balaları yox olandan bəri
gəcelər tez-tez
qaz yuxudan ayılardı,
baxardı o yan-bu yana.
Bəlkə balasından biri qalıb
Bəlkə quyuşa düşən diri qalıb.
Kim bilir,bəlkə
adam dili bilsəydi,
ömrü boyu
ağrı deyərdi:
"Cüçələr,ay cüçələr,
Cüçələr,ay cüçələr!..".

Şeir mənə, 10 yaşlı uşağa kədərli
nağıllı təsiri bağışlayır. Amma bu
şeirin nağıldan bir fərqi var idi;
Nağıllı (istor kədərli, istərsə də sonu
xoşluqla bitən nağıllar) yaddaşa bir
müddət qalır, sonra da unudulur.
Unudulmasa da, zaman keçdikcə

Ancaq,xəbərin varmı
Həmişə bahar olmur.
Budaqlar yaşıł,
Çiçəklər qatar-qatar olmur.
Hava iliq olmur həmişə.
Gündüz göylər buludsuz,
Gecələr süd aydınlıq olmur həmişə.
Mən də baharı sevirmə,ancaq
Bahar dalınca qaçmamışam.
Burda qalmışam
Yazı da,payıza da.
Dimdiyimlə düzəlib
Bu kiçik yuva da,
Bu saman suvağı da.
Mən dözmüşəm bu yerin
İstisinə,soyuğuna,
Dözmüşəm dənyoxuna,suyoxuna,
İndi hara,
Kimin qapısına gedim?
Susdu sərçə

evində olub... Mən özüm Rəsul
müəllimi ilk dəfə evimizde görülmüşəm. Onu ilk gördüyümdə 4 yaşım
olardı. Aran-saran yadına gəlir. Elə
o vaxtki uşaq tossürratımla, necə
var elə xatırlayıram. Tutqun idi, az
damışındı. Fikirliydi. Hava qaralandı
onun "QAZ- 21" "Volqa"si ilə dəniz
kənarına gəldik. Sahildən dənizin
içarısına doğru uzanan bir körpü var
idi. Üstündə qatar relsləri olan
köprüün uzunluğu bir kilometr
olardı. Deyirdilər ki, həmin körpü
limana gəmilər yan alır. Onu da
deymək ki, mən heç vaxt, bir dəfə
olsun belə, həmin körpüyü yan alan
heç bir gəmi görmədim. Atam
əlimdən tutmuşdu. Yeri taxta
döşəməli körpü ilə düz köprüün
sonuna dədər getdik. Rəsul Rza

BÜTÜN ZAMANLARDA MÜASİR

ilkin təəssürat dəyişir, adiləşir. Daha
həmin nağılları üçüncü, ya dördüncü
dəfə oxuyanda səni ilk oxunuşda
olduğu kimu kədərləndirmir, yaxud
əksinə, sevindirmir. Amma "Ana
qaz" şeirinin uşaq vaxtı ruhumda
yaratdığı kədərli ovqat bu gün də
mənimlədir ve bu yazını yazarkən,
həmin şeiri allah bilir neçənci dəfə
oxuduğuma baxmayaraq yənə də o
uzaq uşaqlıq illərimdə olduğu kim
kədərlənirəm, qəmlənirəm.

"Ana qaz" şeirindən sonra atam
bizi "Qaranquş və sərçə" şeirini
oxuyur:

Qaranquş qondu eyvanın
Dünyün-düyün pərdəsinə:
--Cik-cik!
Bahar gelib biz də gəlmışik.
Baxdı, bir yuva gördü.
--Cik-cik!
Kim var orda, çıxsın!
Biz gəlmışik.
Sərçə yuvadan çıxartdı başını:
-Kimdir qonaq?
Buyursun qapıda dayanmasın!
Qaranquş hövsələsiz qışdırı:
-Ey, qulaq asın!
Biz qonaq deyilik
Kimsidir orda, yubanmasın!
--Cik-cik!
Biz bu yuvanı bəyənmışik.
Sərçə əvvəl qulağına inanmadı.
Bəlkə pis eştidim, dedi.
Bəlkə mətləbi qanmadım.
Yenə səs gəldi:
--Cik-cik!
Sən çıx get!
Biz gəlmışik!
Onda sərçə atılıb qabağı
Başladı quş dilində danişmağı:
-Görürəm sən böyükəsen.
Kefin də tək ulduzun dibindədir.
Bəlkə də möhürülə mənzil kağızı
Qanadının altında,
Frakının döş cibindədir.

Fikirli-fikirli,
Əlavə etdi:
Mən sözümüz dedim.
Bilmirəm, qaranquş üzəndim, susdum.
Yoxsa çəkilib bir tərəfə
Sərçənin dən dalınca
Yuvadan getməsimi püsdim.
Ancaq sərçənin sözləri
Xoşuma gəldi mənim.
İnsan dili bilsəydi
Bir nəğmə də öyredərdim ona:
"Könlümün sevgili məhbubi mənim
Vətənimdir, vətənimdir, vətənim...".
Uşaq düşüncəmlə qaranquşun
adabazlığına, tekəbbürünə qəzəbə
lənirəm, sərçənin ürkəkdən tikan
çıxaran cavabından təskinlik tapıram.

Amma atamın səsindəki hüznü
anlaya bilmirəm. Qaranquşla sərçənin
bu dialoqundan atam niyə görə belə
pəjmürdə olub, niyə görə belə
qəzəblənib?

Bir neçə gündən sonra yaxın
kənddən gələn qohumumuz üçün də
atam məhz həmin şeiri oxuyur.

Qohumumuz elə təxminən atam
yaşındadır. Atam şeiri oxuyur, sonra
oxuduşlarını izah edir:

-Rəsul Rza qaranquşun timsalında
rusları (Azərbaycanı işgal etmiş
Rusiyani), sərçənin timsalında isə
torpaqları rusiya tərefindən işgal
olunmuş Azərbaycanlıları nəzərdə
tutub... Rəsul Rza SSRİ-nin
tərkibində olan bütün xalqların ən
ağır faciəsindən bəhs edib bu
şeirində...

Rəsul Rza mənim mənəvi
dünymə ilə dəfə bu şəkildə daxil
olub.

Atam Rəsul Rzanın ilk
tədqiqçilərindən olub. O. Rəsul
Rzanın yaradıcılığını tədqiq etməyib.
Aralarında böyük yaş fərqi olmasına
baxmayaraq Rəsul Rza ilə dostluq
edib. Dəfələrlə Rəsul müəllimin

dediyim kimi fikirli idi. Elə bil
dalğaların səsini dinləyirdi. Ay
işığında bir müddət döñəzə tamasha
etdi. Sonra geri qayıtdılar. Sonra
dəniz kənarında olan Binəyə baş
çəkdilər. Binədə yerli camaat mal-
heyvan saxlayırdı. Qamışdan bir
neçə alaçığ var idi. Maşın alaçılqlara
yaxınlaşdırıcı bir neçə it səs-səsə
verib maşına tədəf qaçdırılar. İtlərin
səs-küyünə alaçığda olan bir neçə
kişi, əllərində kerosin, neft lampası
bayırı çıxdılar. İtləri sakitləşdirildilər.
Alaçığ sahibləri atamın həmkənd-
liləri idi. Atam Rəsul müəllimi və
maşında olan digər qonaqları (on-
ların kimliyini xatırlamır) onlara
təqdim etdi. Alaçığ sahibləri qonaqları
alaçılqlardan birinə dəvət etdilər.
Neft lampasının işığını artırdılar.
Yerdə, həsinin üstündə öyləşdilər.
Rəsul müəllim onlara səhəbat edirdi.
Nəsə suallar verirdi. Arada əlindəki
bloknota nəsə qeydlər edirdi. O da
yadımdadır ki, Rəsul müəllimə, ata-
ma, digər qonaqlara və mənə mis
camda qatıq verdilər. Bir müddət
orada qaldıq...

Rəsul Rzanın o vaxtki tutqunlu-
ğunun səbəbini bilmək üçün, atamın
onun haqqında yazdığını "Xatirələr
işığında" adlı xatiresini bir dəhə
oxuyuram. Və axtardığımı tapıram.
1964-cü ilin martında Rəsul Rza iki
nəfər tanış il bizi gəlib. Cəy içərkən
ədəbiyyat və insan taleyi, insan ömrü
və poeziya haqqında səhəbat düşüb. O
iki nəfər hansısa müəllifin yenice
çap olmuş hekayesini bir neçə ay
əvvəl intihar etmiş bir məşhur
reiissorun (Atam öz xatirələrində
yazmasa da səhəbətin Lətif Səferov-
dan getdiyi məlumudur) intiharı ilə
əlaqələndiriblər.

Əvvəlki 6-cı sahifədə

Atam yazar ki: "Mövzu məhz bu məsələyə yönə-ləndə şairin elə bil nitqi kəsildi.Hiss edirdim ki, müzakire ürəyinə deyi. Görünür, səhbətin kəsilecəyini gözlüb susurdu. Lakin belə olmadı. Gümanlar, fəriyiyələr çözəldi. İlk dəfə idi ki, onu belə hövsəlesiz gördüm.

-Halına bu qədər həssas idiniszə, sağlığında qayığını çəkəydiiniz, felaketin qarşısını alaydırınız.- deyib ayağa qalxdı, otaqda var gəl etdi. Rənginə baxdim, təşvişə düşdüm. Sən demə haqqında danışılan mərhum (Lətif Səfərov) onun dostu imiş. Şairin yoldaşları isə şübhəsiz qəsdən yox, sadəcə olaraq onun qızılıqlı laçayı kimi zərif təbiətini nəzerə almayıb, əsaslı-əsəssiz dəllillər gətirməklə səslerini ucaldmış və şairin kövrək qəlbini incitmiş-dilər. Rəsul Pza qəhərlənmışdı, ancaq, biruzə vermirdi. Cöhrəsi rən-gdən-rəngə düşdü. Pəncərə öünü-dəki divana uzandı."Volakardin", "Validol" verdim, çay istədi. Səfər dostları peşman-peşman ona baxırdı-lar. Kal səsələ daş sükütu qırıldılar, üzr istədilər. Başqalarına adı, bəlkə də təbii görünən bir səhbət şairin qəlbini qırımırdı. O, mərhum dostunun təəssübünü çəkirdi,həm də haysiz-küysüz...ancaq çılgın bir sükütlə.Sonralar kitablarına daxil etdiyi məlum misralar, şübhəsiz, bu mənəvi ağrının ifadəsi idi:

Nə gərəkdir indi əllaməlik,

qəhmərlik, məzəmmət?

Nə gərəkdir doğruya bənzəyən
yalanlar?

Nə haqla gedənləri

Dariyir qalanlar?

Nə kimsəyə qadağandır bu yol,
Nə kimsəyə örnək.

Lakin

Felakət azalar yeqin,
Bağlı qalmasa ürək".

Demək Rəsul Rzanın o günkü tutqunluğu,yuxarıda xatırlatdığım o darixdırıcı səhbətə görə imiş...

Mən Rəsul müəllimin şeirləri ilə sonralar tanış olacaqdım.Onun müdrik şeirlərinin təsirinə sonralar düşəcəkdir.

Onun şeirlərini mənə atam sonralar sevdirəcəkdi.Atamın qeyri- adı yaddaşı var idi.Yaddaşında o qədər şeirlər var idi ki...Tez-tez həmin şeirləri bizin üçün də söyləyərdi.

Bu şeirlərə heyran olmamaq,bu şeirlərə vurulmamaq qeyri- mümkün idi.İllahda ki,atamın səsində.

Atam Rəsul müəllimin həm poeziyasına,həm də şəxsiyyətinə böyük hörmət bəsləyirdi.Ondan tez-tez məktublar və kitab bağlamaları alardı.Məktublarını da,kitablarına avtoqrafları da adətən yaşıl çernilli avtoqələmlə yazardı.Atam onunla keçən əsrin 40-ci illərinin sonunda tanış olub.Bizim evə isə 50-ci illərdən sonra gəlməyə başlayıb. Sonralar onun gəlişləri mütamadi olub.Aralarında böyük yaşı fərqi olmasına baxmayaraq dəst olublar. Yuxarıda yazmışdım, Rəsul müəllimi ilk dəfə 4 yaşım olanda görmüşəm. Mən anadan olmamışdan əvvəl,eyni zamanda körpə olarkən gəlişləri haqqındaki xatirələri isə atamdan,yaşa məndən böyük olan bibim oğlanlarından eşitmışəm.1960-ci ilin may ayında gəlişini evimizdə tez-tez xatırlayırdılar.Yaşlı qonşularımız da o gəlişi tez tez yada salardılar.Qonşumuz Əsgər dayı var idi.O mənə səhbət edirdi: "Bir dəfə qapınızda bir mikroavtobus dayındı.Bilirsən o maşından kimlər düşdü? Rəsul Rza, "Qaytar ana borcum" yazan (Əli Kərim),Əliağa Kürçaylı.Bir də çavan bir oğlan düşdü.Sonradan bildik ki,o cavav oğlan Anar imiş...O biri adamları tanımadım".

Əsgər dayının tanımadığı adamlar Mikayıl



BÜTÜN ZAMANLarda MÜASİR

Rzaquluzadə,Mirmehdi Seyidzadə,Ənvər Əlibəyli (Ənvər Əlibəyli o zaman Azərbaycan Teleradio komitəsinin sədr müavini işləyib.Mikroavtobus da həmin komitəyə məxsus imiş),Nəbi Xəzri və Qabil olub.

Iki gün bizdə olublar.Gelişlərinin ikinci günü Neftçaladakı Mədəniyyət sarayında Rəsul Rzanın 50 illik yubileyini keçiriblər.Rəsul Rza haqqında məruzəni atam edib.O əsərəngiz günləri dediyim kimi evimizdə həmişə xoş bir ovqatla yad edirdilər. Axşam atam qonaqları üçün süfrə açıb. Özü də evdə yox, həyətimizdə. Mikayıl Rzaquluzadəni masabəyi seçiblər. Mikayıl Rzaquluzadə də şərt qoyub ki, hər kəs sağlığının sonunda hökmən bir şeirini deməlidir.Rəsul Rza riqqət və xıffət dolu səsi ilə bu şeirini söyləyb:

Təbrizin yolları oyum- oyundur,

Yanıqdağdan qalxan duman olaydım.

Həsrət könüllərdə ümidi olmasam,

Heç olmasa zəif güman olaydım.

Atam Rəsul müəllim haqqında xatirələrini yazıb.Keçən əsrin 80-ci illərində çap etdirilib.O vaxt hər şeyi yazmaq olmurdı.Hər hadisəni qələmə almaq məqbul sayılmışdır.Yaxçı ki,həmin yazmadıqları xatirələri atam bizi danişib.

Demək ziyan bir, səfər, səfər yox gəlir.Çay içərkən atamın yaxın dostlarından olan (hətta on yaxın dostlarından) Əli Kərim atama:

-Balıq kababı çox dadlı idi,amma heyf ki, duzsuz yedim- deyir.

Atam:

-Niyə ki, Əli, axı süfrədə duz var idi- deyib.

Əli Kərim:

-Duz Rəsul müəllimin qarşısında idi. Götürməyə ürək elemədim -deyib.

Bu qədər həssas,incə münəsibəti, hörməti olub Əli Kərimin Rəsul Rzaya.

Atam deyirdi sehər tezdən oyandı. Rəsul Rzanı həyətdə gördüm.Qızılıqlı kollarına tamaşa edirdi.Salamlaşdım.

...Sabahınız xeyir-deyə arxadan duru, aydın bir səs eşitdim. Bu Əli Kərim idi.

-Şair yatağına olmaz Əli- Rəsul Rza xoş ovqatla dillənir- Şair fikir sərəfidir,yuxarı yox.

Əli Kərim yuyunub uzunu qurulayanda, Rəsul Rza qoşa ovcunu su ilə doldurub suyu Əli Kərimin başına çiləyir, sonra da unun yumşaq saçlarını bir-birinə qarışdırır,gülə-gülə:

-Bax bu başqa məsələ,indi gəl tut ağacını silkəleyim,bu dadlı tutdan nuş et -deyir.

Rəsul Rza Əli Kərim yaradığını yüksək qiymətləndirdi. Ona qayğı göstərirdi,böyük hörmət bəsləyirdi, bu istedadlı gənc şairin şeirlərini qəroz təqnidərən müdafiə edirdi.

Həmin unudulmaz iki gündə şəxson mənə ləzzət edən bir hadisə də olub. Atam həmin hadisəni də xatirələrində yazmayıb.Deyir Rəsul müəllim həyətdə Mirmehdi Seyidzadə ilə nərd oynayırı. Digərləri də onların oyununa tamaşa edirdi.Bu Salyan Rayon Partiya komitəsinin I katibinin xidməti maşını idi.Katib də ədabə,lovğanın biri.Mən Rəsul müəllimə yavaşaca:

-Rəsul müəllim,Salyanın katibi gəlib- dedim.

Rəsul Rza tövürüni pozmadan və nərd oyununa araya vermədən:

-Gəlib gəlib də...-dedi.

Katib həyətə girdi.Bizo yaxınlaşdı.Rəsul Rza sanki onu görmür.Bütün diqqəti nərddədir.İ katib Rəsul müəllimin ona qarşı laqeydiliyi görüb əlini şairə elə terzədə uzatdı ki,Rəsul müəllim onun əlini sıxmaq üçün hökmən ayaga qalxmalı olsun.Rəsul müəllim katibin üzüna baxmadan elə oturmuş halda,bir qədər də köntəy şəkildə əlini katibə uzatdı. Atam deyir bu soyuq görüşmədən katib pərt olsa da,pərtliyini birzə verməyib,elə ədalə səsli Rəsul müəllimə:

-Şair,Neftçalaya golən yol Salyandan keçir-dedi- Salyan döngəsi ilə raykomun binası arasında məsafə 15-20 addimlik yoldur.Neftçala orası kimi Salyanın tərkibindədir.Demək mən həm də Neftçalanın rəhbəriyim.Nə olardı ki, Neftçalaya gəlməmişdən,raykoma gələyidiz.mənimlə görüşyüdəm.Mən də bilsədim ki, rayonumuza Sizin kimi görkəmlı şair gəlib.

Atam deyir ki, katibin bu uzun danişığı Rəsul müəllimi darixdırın kimi oldu.Katib yenə daha nəsə demək istəyirdi ki.Rəsul müəllim onun sözünü kəsdi:

-Filənkəs- dedi- Mən də bilirom Neftçalaya golən yol Salyandan keçir.Əgər lazımlı bilsədən maşını Salyana, raykoma sürdürürdəm.Əgər raykoma yox, Neftçala, İmamverdinin evinə gəlmişəm, demək belə lazımlı bilsəm.

Atam söyləyirdi ki,həm həm gərginliklə,həm də maraqla onların bu səhbətinə qulaq asırı. Zərlər Mirmehdi Seyidzadənin əlinə idi.Rəsul müəllim sözünü deyib Mirmehdi Seyidzadəyə:

-Zərləri at- dedi.

Deyənən Rəsul Rzanın katibə dediyi söz Mirmehdi Seyidzadəyə ləzzət eləmişdi.Mirmehdi Seyidzadə xoş ovqatla,tez-tez dediyi sözü bir dəha təkrar etdi:

-Ay zalim- deyərək zərləri nərdtaxtaya atdı.

Pərt olmuş ədəbaz,lovğanın katib elə pərt vəziyyətdə bir neçə dəqiqə də yanımızda dayandı. Sonra da kimsəyə hiss etdirmədən sakitə sıxıb getdi.

(Davamı var)